

# Nə dərəcədə dürüstsən?

Dürüslüklə nadürüslüyün nəticələrini nəzərdən keçir.



# 1

Partiyə gedirəm. Əgər sabah atagil soruşsa, denən evdən çölə çıxmamışam.

## NƏ EDƏCƏKSƏN?

**Qardaşının dediyini edəcəksən.** Əgər valideynlərin soruşsalar, qardaşını müdafiə etmək üçün yalan danış.

**Qardaşına deyəcəksən ki, yalan danışmayacaqsan.** Əgər o qaçıb getsə, valideynlərinə de.

Əgər valideynlərin yalan danışdığını bilsə, bunlar baş verəcək:

---



---



---

Əgər valideynlərinə düzünü desən, bunlar baş verəcək:

---



---



---

«Valideynlərinə düzünü desən, onlar sənə daha çox etibar edəcəklər».



Nataşa

(Zəbur 119:163 ayəsini oxu. Yalana münasibətini təhlil et.)

# 2

Bir şey etmişəm, vicdanım məni sıxır!

## NƏ EDƏCƏKSƏN?

Bunu heç kimə **deməyəcəksən**.

Ya valideyninə, ya da ki, yetkin bir məsihiyə **deyəcəksən**.

Heç kimə deməsən, bunlar baş verəcək:

---

---

---

Əgər kiməsə desən, bunlar baş verəcək:

---

---

---

«Əgər səhvini ört-basdır etsən, vicdanın səni həmişə narahat edəcək. Bu da ən pis şeydir. Üstəlik, həqiqət üzə çıxanda vəziyyət lap betər olacaq».



Karli

(Vaiz 12:14 və Yaqub 5:14–16 ayələrini oxu. Sənə lazımı kömək göstərildikdə hansı hissləri keçirəcəksən?)

# 3

Bu sualın cavabını mənə de də!



## NƏ EDƏCƏKSƏN?

**Cavabı deyəcəksən;** axı özündən razı görünmək istəmirsən.

**Fırıldağ işlətməkdən imtina edəcəksən.** Sınıf yoldaşların nə fikirləşir qoy fikirləşsin.

Dostuna fırlıdaq işlətməyə kömək etsən, bunlar baş verəcək:

---

---

---

Dostuna fırlıdaq işlətməyə kömək etməsən, bunlar baş verəcək:

---

---

---

«Nadürüstlük narkotik kimidir. Əgər dəfələrlə belə davransan, bu, verdiş halını alacaq, sonra da həyatının bir hissəsinə çevrilecək».



Karen

(Məsəllər 29:25 ayəsini oxu. Düzgün davranmaqda qətiyyətli olsan, özünü necə hiss edəcəksən?)

Dürüslüyünü sınağa çəkəcək bir vəziyyət fikirləş. Aşağıda isə hərəkətinin müsbət və mənfi nəticələrini yaz.

## VƏZİYYƏT

EDƏ BİLƏRSƏN:

ETMƏLİSƏN:

## NƏTİCƏLƏR

Mənfi:

Müsbət:

Yadda saxla: dürüst olmağın sənə necə insan olduğunu üzə çıxarır. Özündən soruş: «Başqalarının mənə necə insan kimi tanıdıklarını istəyirdim? Mən necə insan olmaq istəyirəm?» (Məsəllər 20:11).